

# MOIA nəSRƏDDİN



Sü'ar və həjat



jim eoq VAKTİ  
TA LƏS MƏ  
çejnə - jiqilan





## XULASƏ...


By saat qəfiim nəkədar, dəvələr bir müraciət evin istunumduñu vərdil. Kışda palıtar jymş uşan daşı by bəkəstənə qəriməz fazlın əlməcəkədər. Həməlli vədrəni körəşən evin içmə, na kafər palat işçin by istajırıñ oradan həstə edərsən. Beləliklə ilə ar tək kənət etdiqin qılı by daşınmak oziñjiliğindən şəls olarsan.

İnejinci - uzerdən irak-jan-uşrasa, ja-nı həzim colına cöycülər 4 qundur qılı, bagdan təsir qoşırımlar. Hələ bir amlösli həşən, boşa mömənlərlər qılı, bagdan həyraja arı banan qıraqası 30 manatdır. Və koperativin magazalarında olan bəzək zərişənlərinə saşasında by ilə bagdaqlar çok vakt oryc dymşalar, hələ byndən dymşıqlar qılı, boz təkylək qyna qandılər bəzəftələr. Cənun binisini 6 manata, yirmiyata deməjirən aqzajın suyu axar, biri sini iğica alħħusja qurtarlımlardır. Xulasə-qalan qondur cəlibərənər, arvad ocreddə dyryb bir müxtənasır azyx, vələhən-arvad kys iyvanas, işsizən alħħed, balaca qəli qəli, «OKDOR SAD OLMSAM-QVJAQI MÖSTƏM».

Deməliñiñ qonforda bir iş ajda orada-həyraja lediñin qalla svijen yu na bəkəl sorpasıñan avazı çakacəkdür. Byrasu, belə.

## „Əhsən Belə sədərə“

Molla omi: qəçən il (indi ol-asan). Samyx dairə išpalköny qonditürün hanım nozərə alub istajır: «Qur-un understand o tarol by arəfa qəməq üçün bir „parox“ kəsərdərəsan.



Işpalköny dəfəsının 3-4 min manat paroxsanıñ alıb bir kədar tax da salıñan sonra jarmancı köyib kalan piyallarla bilmər hərəka verir. Əlbət! Samyx qılı jerda belə sejərələr ola bilər. Çünqu-

qanşı şadlırları halaca kobiz-bər verimis. By kilda iş jagtan carinə paralandañla bilmirik no eljərimis. Korxyrən belə sadə qızı dəgə.

Komis.

## Jazıclarıñ illa dardlaşma

Oej rəjda 3ər atan-Jazıçrənəni: year kooperativitə sadri Əbüldəli Rahimov «joldas» qolaj qazər edir - qılı - Molla Nəsrəddin heç onyin Kooperativinin fatallığından juzmə - Xək oxyjbılsın və ona poh, pəsi dəlin.

Vallah - bi by qano qınım Əb də həki «joldas» kooperativi bərəda bi sej bilmirdi qı ojı toz'rif edəs. Ancak by quradıñ bizim ja-zıçularımızdan birinin yolda yəcə dusur, o adam ototurub biza bir bacala xəbor jázəbdər qı ony byradə cap edir:

By quradıñ Qəncədən hanım year kooperativinə 100 dənə Qəncə jazähləg, (qalagel) qolı. Bynıqəran lər həyranlı qırmızı veriləcəjinə sordıqda Əbdəl-bəki deñir qı bınar xidmətlərinə veriləcəq.

By sozən qıjan zavodı işçilərinin hər qolsıf kooperativi və arvadı uğur by deñə jaħħakkar-dan istojir. Əbdəl-bəki nozqatı qovab verir qı - jaħħakkar anəç kol xożxulara veriləcəqdə, xidməti si bəs kajdər. Sonra məlym olyr qı jaħħakkar drogyrdən koforçəflərə jok - ancak əbdəl həkinin xoşyına qolən qojoq arvadlara paş-

laçda edib qı:

«Bİ-Bİ-ƏNTƏ VƏ ÜMMİ MƏN BİR BALDON VER!» xulasə... XULASƏÇİ.

İlda bir doña by rajona bir nəfərdən olsın okreg marquz işçisi qetmişdir.

Qantıldan toplamləb dajrıja qolən eur-həc-cır inzibətər xərcin hamıssıñ sadəzə kabyl edib

## Sysyz sy idarəsi

Molla omi bir su'alım var: Sam həzərat abbas, bir sorys qoray axix Naxçıvanda və qondırıñda qalırdı, və arşadla bir misal sy tapılım. Ancak idarəsiñ bir rais iñiñ, iñi texniq, uñ zoolog, 7 mizrañ bir qatılıq iñi maşınıstika, 41 evvarı, bir ekspeditor və bir dvorniki no ejlöri?

Sysyz, «sy idarəsi» no qənədər aji bəsəyyasəñə domuñ? TYRAC.

## Xırda xəbərlər

Zakatala kommunikoypın 10-alıñjından mudiriyətin qozu aqçıkqıñdan xalq teatrı binasında damı aşbas Qobla İmam aliñan as sunzinoñ dəndubur.

Hələ qoljon jizzmə həlit qal-madan by binnanın damundan içça-ri sy axmagə başlaysın.

İngiləhlər pažaşan axtarlında ja-ning işlədi by damın to'miri jada dusur.

Sələn okrgy imisi qant kooperativi axşanıñ, wa cəxanıñ to-miñliqde butun Myganda birincilik kazanmışdır. Jeməqlərin içində

## Özunu zərbəçi elan edib.



Zavoda qədəndədə byksır—eva qədəndədə byksır „Revizora bənzətmə“

## „Jadıma nələr duşur“

Molla omi: by quradıñ jolymı Qəncəda «Okyrzkoma» duşmuşdu. Qədim qurdımı işlər ilə mestkon arasıñan noşonjan vyrrıya qədir. Na var na var meskonuñ uzuq qədib uzuvara çatışa talonim, aləb qərimiş, kimiñi wə jaħħi, talon-larıñ oz dost okrabasına paşlamış-

## „Xəstə xanalarda“

Rəvajət edirlər qı Baqda işin xıxa xəstə xanaxasına mualiso uqum qətimi «dikk» xostoliji, orada işləşən doktor Qərimov bujñ naziqən bir sırotda başından rədd edib demis-

dər: «əj kəz son janı byra qılıb-sən?» qədən sonin jerin kabırışanlıklarıdır.

Rəvajət vərdər qı, vətəndəs doktor Qərimov jədir bədən kədidi: «sonin jerin kabırışanlıkları» demis. Zavallı kadın doktor aqzıñ da estidjiti by soz daç çox mut-əssir assır qızılıqda qəra osəbi bir halda da saçlarıñ jolmaga başlamışdır.

Doktor by cihitləşsizlik və na-zaqatlılıqlıdan təzliqdi al çəqər zən-ni dojiz.

ADIL.

## „Xəstə mudir...“

Naxçıvanın F. K. taşqıfı So-müdüri məjdəs 12 qundur qı idarənin kapusonu bağlaçın monzilində istifadətə mösgyldir. Çünqu dos təyməx adəm qismiñdir qəsəbə agrovilayət idarəəsi qəla bilmənmişdi. Ev da xidmət edən küllykçilərənən saj, o kədar idiqi bir hərbiñin aja gına dolasardılar.

Zejnəblər, Erinqiçlər, amırlar, Həsənlər, biri cüca aşı qəfir, biri kəndəndəb, biri kakao, biri kyzy plavbə qəpitirildi.

Bir toradəndə idarə işləri işləri qəpitir dəkkədə. Ancak joldas öz isinə mösgyldir. Qıb by istirə-həttəndən idarəsiñ qəzər. Bazarda at çəqər idarəəsiñ idarəəsiñ zaman «döly səman» boyda manin dejib idilər.

BISAVAD.

**SƏJAHƏT**

Bənim by sajələtim Qıslavodski ja xyd laşka vət qərimiñi şəhərlər olmajaq Başqasın Kotlykova sybəneñ mədənniñ hamiliq qoturduğu «KOBİ» qandina olmයsdyr.

İndi bir çökərə dejəcəqlər qı biləm KOBİ hura-səjəhət hərə. Onlar heç hilmirləri qı Kohi, da ha o qorduqları Kobi daqılı.

Bəni Kobi olan Jeniləqləri bir kejd edin. Onlar ozları kejd etisindir. Neciqi bəni qandajetidə avvalca bizi apardılar məqsədən tərafadə - onlara baglır qəzidə, bag na bag, agacər səra ilo qəlib hər torşadıq dəftiyimdir.

Oradan qədidi jeni qutubxana ni qozdan qecirdi. Dogryxanə bəni hədimiñi Kobi təsəffüclərəndən qızılzəndildi. Qutubxanədən onlara qıtap jan - jan duzu lub qıtab kəfəsərinin sıxlorında adam qorsun.

Sonra kooperativ jolymyz dusdañ bəni hyrada ləp kyrxdym kal dam. Dünjədə bunnun tapşırılmışına hamisə hyrada məvycətdir. Pydradan dymışa təqən jagutu qınıñ diqanlıq vərdar. Okçular nov-hada dyrən variadiqı qəçədən qec-maq olmırı.

KARA-BALA

**Təpmacalar**

1- Bağıdan «Banqa» ja (Saljan) iqi qundo bər paraxed qəlinəcək hyrada olan 500 gozəto abənaçularına iia 15 qundo bir gozəta qalır. Port muvaqqitla - ya gozəti idarələrinin vyrılları telegraflarında cəvab qolmır.

Har qos by atlaları na jediñini tapuh agramona xəbor versə vətəna xanax iştiñi alduğ 50 pty samaməti pty o adama qondorlaçdırıdıcı.

**Sənin dişin agrıtry**

Naxçıvan şəhərində diş doktoru maliqdir.

Diş agrıjan şəxslər doktoru muracət etdiñi bir dəfə qonar-dan xostonin aqzına baksı «sizin dişiniz agdar, tomiz dir» deja bəs-səndən rədd edir. Biçəro xəsto nə-kadər jalvarırsa ej xələm aman

Otelci.

**„Məbuc“ pirində**

Kyba rajonu «Məbuc» qəntində bir pir vərdar, by piro şıjor «Mir» sunnarla isə Sixa «Abdyl Cobbar» dejərlər. Byraja zıjarata Kyba okrygañan har jərindən qalan olyr. By piro «Şənbə» quları qıldıñ qan, «Çähər şənbə» quları iisa «Bülbürə» Zıjarata qolırlar. Şənbə quna 20 sentabrda zişa rato 25 illo is qantıcları qolımlırlar. Hərəz isə kuvvəsinə qora, biri koyn, toyik, jagla qal qatırıb pırın bacıcasında işləy, sonradə, pırın müvəvvarı olan kari - arrvaddan bir iştiqən sy icib qədirər. Molla amit! «Məbuc» də işləmi sy jokdryr. Bynlar içən işi jagadən jagasın no-hyrdañalar, wə mekropri syylə azarlıla şəfa uquq çırtırlar.

By pırın qun donan rovnak topınşasında sabob qantı şıratı sunan işçilərin pira qolənlərdən «navala» alımlarındır. Pir - qontı şırası binala, isə jakarən qolənlər qılcıqları kırkşərəndən qantı şırasında otırımkı bojla olmayıyır. İerli komsolom ozoqıda hər isə qora bilməq azızzər, cənpi piro qolənlərin sıfrası başında bınlar «alt-eç kys» qibi həzir olyırlar.

Xeñ - xah

**5 vagon  
mejvə curujur**

Vüşka gəzətisi 250-nei nömrə-sində jazır qı. Beləkən şırotunun ambarında 5 vagon mejvacat allahın izini işlərmişqəddir. By mej valori doldurmakdan ətəsi işçilər jokdryr, mejvacatın jərəsi möhv olmයsdyr.

IDARƏDƏN: Rəfikimiz vüşka çəkda juroqını sıkmışsan, curuq mejvacatı olsı myrabla amala qolır qı. Jeməson dadımı biləməsan, o olmasın, by olsın, ja'nı mejva olmasın myrabla olsın.

Molla Nəsreddinin tirazını ar-tırmak üçün 26-nıci nomrada M. Məmmədəliyevi çağrışdırı oxayıb wə kəbəli edib 50 musxa toprazierək dəhada çalışlaşb 100 musxanı duzul docajimo şəhər vermiş.

B. Babafel

qundur dişimin içorisini zadəlanmışdır, mühalicə edin, birkə juzumlu dəlləşlərin qalpənlərinin qormasın.

Canab doktor avvolıq sezunda davam edərən dejir ej bar dişin içini qırırmışaq vətəqəi agdar, tomiz dir» deja bəs-səndən rədd edir. Biçəro xəsto nə-kadər jalvarırsa ej xələm aman

**TƏR TƏRDƏN**

Həməndən çok monin asılım by mütləqlərindən dityr. Hərə qedir-sən dejirər: «Əy aidar mənəs almırı, bora bogaza çukubdu». O quları Tortarda idim janadə by sohib açıldı. Mən 'oranı müalimlərinə dedim: «Ja! var, kuş var na teləsiş is var» by aj olmasın alt daqı aj olsın avval, axır sizi bir qan çığarış dejəcəqlər si müslimlər! qanlı mənşəzəni aparsın. By sözü dedigim qurdum bırdan bir nofar müallim bil sığılı, silins yəzə dəd: «al birce by sijahıñ oxy qar biz müslimlər şıqajot etməq

Saglıq olsın onlar imsaña qolib avans adına alıdlarılları piyallar kaş saja kajtaranda müslimlərindən üç aylık moşəşər üzərlərinə qatəcək. Dala hyrada darixmaga qal-maz.

\*İstiot\*

**Jerini bılır**

Qoçqı istehlək kooperativinə sadır mənəvini atı joldas hər işin jerin jaxş bılır. Məsalən, kooperativ mülləklərindən pambıckələrin normalı üzərlərindən qatmaşdas həftələrlə qontıllar novhədə dyrəb pəjərləri alı bilməsərlər, fəhə Hummat suçenlikləri şəmərəli qaytılıkla həftələrdən dala hansı koxkozlarda var

qılı kənd alı hilməsədə Ata joldaş by şəhəri kooperativ saxlamır, by şəhərinə veriləri jerin bılır.

Bir məsyl işçidən qazət qolonda heç olmazsa bir 10 qilo kənd, səqər vərəmidir. Bəli şəhəri ajak kabı və paprosy hanıja ver-

zərərli qəzənlər, qazət qolunda heç olmazdır.

Şəfərən.

Şəfərən

**Myğan xəbərləri**

«Potibölli» kolxozu - pambıq-zajan vyranı cürcular körkəm-ıqan, onlara verilüüs 500 qoligram qı-qurdu qanıha batınışasın deja pambıqə sapıñmış colo atımdır.

Qorasan bojla mo'nın həndələrdən dala hansı koxkozlarda var

dərədə qetməqdadır.

Əzvəj.

Saatlı qond şırası sadri sa-vadızs oldigymə qora Dajiro le-rajija komitəsi onyu qatibini 2 aj-dar sofarborluq almışdır. Odyr by şırasının təlirət işləri canlı bir sys-taşa qetməqdadır.

Qarşılarda Sa'ira - dyzy jok dyş cap olynmadı.

Hejət təhririji

**C A V A B**

Məcmyəmizin 25-ni-nomrosunda tər-tərdən abdullahlar şərvəhlə Əbdyllah Nərimanof bərəsində bər mə-kələ dərc olynyb jol-dashın bəzə həraqatləri tənkid edilmişdir. İndi tər-tər jerli təşqilatlı-rəndən alınan mə'lýmat-ı təqərəjoldaşın hək-kində məkaləde qəs-tarilənlər dogry çəkma-msıbdır.

Cərçicə.

Xoş rəftər işçi

Ordybad konservə zavodında işçisi - Divarşəi «çok xoş rəftər bir adımdır. Bojlıq zavoda miyvo-qatırın qantıllar ilə tez-tez mühafəzə şəhərə qoççəsi imid olynyr.

VAHİD.

Bay Matbət Mədiiji 2288 St. 961 E-1 A, X. L. S. Aspol. „İl International“ mat. Saratovets-Jelita q. № 37 Sayıq № 2150 Tır. 5500

**JARŞ**

Naxçıvan qino teatrosu alişa ilə eñ etdiñ taməşə qostorma-jib onyin jerimələrindən dələrlər qurmuş oldigiy filmləri qostorib əhalini həsnə tavəccuhuna kazan-makda dala iləri duşnəq üçün katala qino teatrosu ilə işləşti qır-tışmışdır.

Baçoglu oglu.

**Posta kytysty**

Saltanda «məxber» imzasıza-juzuna: 3 jerdo qədəmt edən müslimlərin barəsində jəzədgəzən mövhib cap olynmadı, cinqə 3 jerda xid-mat etməq mənçən mənçən mənçən şoriatə koramır.

Kazazda «məxber» - o - dər-xma-nıñ issaşlı maqtəblərin hər iqis-i təmirdən kərtarar səzər oxyzarşasız.

Ojə cəjədə Şər atan - emzəcümə tərcüməli halim. Sar levhə makənən cap etməjə mastəhat bil-məndi, yərdən myradan sunnat töyündə olan kymar bəzək, xorxos-lyk və vyrəyməda qolına qədərdir. Bəli şəhəri ajak kabı və paprosy hanıja ver-

zərərli qəzənlər, qazət qolunda heç olmazdır.

Qarşılarda Sa'ira - dyzy jok dyş cap olynmadı.

Naçırəvanda Sa'ira - dyzy jok

dyş cap olynmadı.

## Həmi ejlə, həmi bejə

Kıya okrygy kysar dajırası Xors<sup>+</sup> qan  
Sıra sadı Ə. Hacızadə və əntib Əmirdojol 14 ja-  
zanda bir kaza qəlin qəlib bir dostlarsına vermiş  
hamda on ilları ilə tolynı edib 5,000 manata qılıq  
pəl jüngəslər. Təyiq qanı sıra sadı və əntib etmə  
uğun çok cənənəli qeynəslər.



ATALAR SÖZÜ: Karın kanyndan iloridir

## Jeni nəsildə əsqi tərbijəsizliq

Qızçıda çoban abdal  
həqiqidə komsomolçular  
Mehdi oğlu və 35  
əşbar kərə onlar silah  
karşılaşmış 3 nəfər  
kadına zararlaşıqlardır.

